

- Yeni kitabınız çap olundu, uğurlu olsun. Bu barədə danışır.

- Cox sağ olun. "Sağ qalan varmı?" adlı şeirlər kitabım "Ədiblər" yaxımları çərçivəsində nəşr olunub. "Ədiblər" yaxımları olaraq yeni bir layihəye başlamaq isteyirik. Həm gənc yazarları, həm də bize maraqlı gələn digər müəllifləri çap etməyi planlaşdırırıq. İlk olaraq da öz kitabım çap olundu.

- Yeni şeiri kitabı çıxartmaq ehtiyacı hardan yarandı? Öxüclarınız tələb edirdi, yoxsa, özünüz yeni kitab çıxartmağın vaxtı olduğu qənaətine gəldiniz?

- 2015-ci ildə "Tanrıının kölgəsi" adlı şeirlər kitabım çap olunmuşdu. Reaksiyalar yaxşı idi, ancaq yeniden çapa ehtiyac duyдум. Özümün emin olduğum, eyni zamanda 2015-ci ildən sonra yazdığım şeirləri çap etdirmek isteyirdim. Burada sərf bir məqsəd vardı desəm, yalan olar. Birincisi, özüm isteyirdim bu kitabı çıxarıram. Həm də ixtisasım deyidi, müyyəyen sahəde işə başladım, elimdə kitabım yox idi. Buna görə lazımlı. Açıq etiraf edim ki, kitabı da özüm çıxartmamışam. Bir dəstək var, o deşəktə olub.

- Bu şeiri kitabınızda hansı şeirlər toplanıb? Kühne kitabınızdan da şeirlər var mı?

- Bəli var. Ən sevdiyim şeirləri bura da salmışam. Amma yarısından çoxu yeni şeirlərimdir. Yeni şeirlərim daha çox sevgiye aiddir. Birinci kitabda isə daha çox mühərbi mövzusunu öz eksini tapmışdı. Bu da qıraq obyekti olmuşdu. Lakin son dövrlər sevgi şeirləri daha çoxdur.

- Adətən, şeirlər yaradıcılığa erkən yaşda sevgi şeirləri ilə başlıyır ve sevilirlər. Siz isə mühərbi şeirləri ilə sevildiniz. Bu nə ilə bağdır?

- Hessas adamlara həyatında baş vermiş hadisələr daha doğma olur, həmin mövzudən daha ürkək yaza bilirlər. Men hərbçi işləyərən cəbhə bölgəsində, səngərdə olmuşam. Səngərdə gördüyüm hadisələr həyatimdə daha dərin iz buraxıb, nəinki sevgi yaşantıları. Səngər həyatimdə sevgidən dənə çox iz buraxıb, ona görə mühərbi mövzusunu uğurlu alınıb. Uzun müddət keçib, səngərdən uzaqdayam, artıq sevgi mövzusu daha çox təsir edir menə.

- Belə çıxır ki, sizə nə yaxındırsa, o mövzuda daha yaxşı yazırsınız?

- Daha çox ruhsal olaraq o hadisələri duymaq lazımdır. Amma bu o demək deyil ki, bu gün başına ne gəlibse, o haqqda yazmalyam. Sadəcə, səngərdən baş verən hadisələr mənə çox təsirləndirmişdi. Başqa bir rakursdan baxa bilmirdim. Baxanda da yuxumda daha çox səngər görürüm.

- Demək isteyirsiniz ki, sevgi bekarlığın işidir. Həyatda daha ciddi şeylər var, mühərbi kimi. Onu yaşayan insanlar üçün sevgi cəzbəcili görünür...

- Bizdə şairler həmisi sevgi şeirlərində ilisib qalırlar. Mənə görə şair nə qədər populyar olur olsun, sevgi şeirlərində ilisib qalırsa, o, əsl şair deyil. Əsl şair olmaq üçün 6 şərt var: mühərbi, sülh, Tanrı, şeytan, təbiət ve sevgi. Bu mövzularla yaza bilen insanı şair adlandırmaq olar. İstedadlı və ya istedadsız olmaq isə artıq başqa məsələdir. Men özüm de hiss edədim ki, sevgi şeirləri yazmaq lazımdır. Düzdən, bu planlı şəkilədə olmadı. Bu o demək deyil ki, mən illərlə oturub sevgi şeirləri yazacağam. İnsan nəyinse içinde ilisib qalmamalıdır. O ki qaldı, sevgi mövzusuna, bizde belə meqamda ancaq iki insanın bir-birinə olan sevgisi nəzərdə tutulur. Amma dənizə, pişiyə, ağaca da sevgi ola bilər. Sevginin bir formasında ilisib qalmaq olmaz. Arada istiqaməti dəyişdirmek lazımdır.

- İşinizle əlaqədar rayonda yasa'yırsınız. Rayon mühitinin yaradıcılığına nə kim təsiri olub?

- Bəli, hal-hazırda Siyəzən rayonunda yasa'yıram. Əslində, müəllim olmaq heç vaxt ağlımdan keçməyib, bu, minim üçün uzadıq sahə idi. Yaya hazırlaşdım, dövlət imtahani verdim. İstəyim kənd yeriinə düşmək idi. Bir qədər dağlıq, meşə olan bir yer. Çünkü bütün günü "Tərqiyyə"da olurdum. Artıq yorulmuşdum. Asfalt üstü, suni insanlar, el ilə hazırlanmış gözəlliklər mənə sıxıldı. Indi orada həftənin sonuna kimi işləyirəm, həftəsonu şəhəre gelirəm. Təsir ondan ibarətdir ki, ən yaxşı sevgi şeirləri orada yazılırdı.

- Şagirdləriniz sizin şairliyinizi, şeirlərinizi bilirlər?

- Əvveller istəmirdim bilsinlər. Müsahibələr çıxandan sonra, dedilər ki, müəllim, niyə gizlədirdin? Men özümü gizlətməyi sevirəm. Səngərdə olanda da yoldaşlarım yaradıcılığımdan xəbersiz idilər.

- Sizin üçün şair olmaq daha çetindir, yoxsa müəllim?

- Şairliyə peşə kimi baxmiram. Düzdür, o işlə sonra planlı şəkildə məşqül olmağa başlayırsan. Bunu heç düşünmürməm.

- Sizin üçün şeir yazmaq asandır, yoxsa bir uşaqa təlim-təbiyə vermək?

- Mənim üçün bir uşaqa təlim-təbiyə vermək daha çetindir. Şairlik sənin öz hissələndir. Onun sayəsində içində təbiyelənirsin. Amma sən məktəbdə başqa bir ruhu da təbiyeləndirirsin. Yeni, müəllim olmaq daha çetindir.

- Əksər şairlərimizin həyat və yaradıcılığını oxuyanda, görürük ki, onlar da ixtisas olaraq filologiyani bitirib, müəllim işləyiblər. Nədənsə, sonradan bu ənənə pozuldu. İndi şairlərin çoxu başqa peşələr məşqül olurlar. Siz isə yenidən o ənənəyə qayitmısınız..

- Bu barədə düşünmüşəm. Bu, bir qədər Sovet dövrünün ənənəsi, təhsilə verilen qiymət idi. Sonradan isə maddi, istərsə də hörmət baxımından müəllimin adı bizim cəmiyyətdə əvvəlki mövqeyini itirdi. Amma bu sahə ilə yanaşı, başqa sahəde işləyəndə çətin olur, enerjini alır. Publisistika yaradıcılığı ayırmaga vaxt qoymur.

- Sizin üçün ideal oxucu auditoriyası necə olmalıdır?

- Səmimi desəm, mənim üçün hədəflənmiş oxucu kütləsi var. Lakin buna kütüle deməyək. Heç vaxt kütüle şairi olmaq istəməmişəm, bundan sonra da istəmərəm. Dedişim təbəqə aristokrat, elitar (bu maddi baxımdan yozulmasın) bir təbəqədir. Men hemişi istəməmişəm ki, o təbəqədə mənim ruhumu duysun. Bütün kütünlərin sevdiyi bir şair adı çəkə bilməsəniz.

rulmasaydım, tanımazdım və başa düşməzdim.

- Bəlkə bu eeqoizmə bağlıdır. Kişi-lər hər mövzudə özlərinə haqq qazandırmağı sevirər. Bəlkə bu da özüne haqq qazandırmaq üçün yazılmış bir şeirdir?

- Maraqlı fikirdir, bu barədə düşünməmişəm. Əslində, insan bütün eməl-ləri ilə demək isteyir ki, sevdiyim dəyərlidir. Bu şeir də içimden geldi. Başqalarına görə yazılmamışdır. Yazandan sonra paylaşıldı, cox bayıldı. Deyerdim ki, özü öz taleyiñi yasaşan şeirlərdəndir.

- "Çətin keçib uşaqlığım" adlı şeiriniz var, elə yazılıb ki, sanki öz dilinindəndir, amma əslində, bütün cəmiyyətin uşaqlarının həyatını eks etdirir. Bu şeirin yaranma tarixçəsi mənə məraqlıdır.

- O şeir mənim öz həyatımdır. Altı il bundan qabaq yazmışam. Ola bilsin ki, bezi insanların həyatı ilə üst-üstə düşür, amma tamamilə, öz yaşantılarımdır.

- Şeirlərinizdə yaşadıqlarınızı yazmağının hiss olunur. Sizce, şair yaşadıqlarını yazanda daha uğurlu olur, yoxsa yaşamaq istədiklərinizi?

- Poeziyasi güclüdürse, bunu ele de fərqi yoxdur. İstedədi varsa, isteyir yuxusunu yazsın, yenə də uğurlu alınacaq. Bir şeiyi yaşayıb, onu istedadla yazırsan-sa, onda həm də səmimiyət yaratmış

niz və hamı sizi sevsin?

- Əlbəttə, 100 nəfərin sevgisindən-sə, 1000 nəfərin sevgisi dəha yaxşıdır. Belə deyək, insanın iddiaları istədədini qabaqlayanda, o insan həm öz istədədini mehv edir, həm də mənəvi və şəxsi faciəyə yuvarlanır. İddialar əla bilər, lakin buna zaman etməlişən. Ola bilər ki, sən Xalq şairi adına layiqsən, amma sən bunu 30 yaşında istəyəndə, özüne boş yere düşmənlər qazanırsan. Alınmayanda isə bu, səni məhvə aparır, içini qurur. Xalq şairi tituluna gəldikdə isə hər bir yazar bunu isteyər. Amma men istəsem belə, özüme güllünc görürən. Məndən də yaşa böyük, sənet yolunda çətinliklər çəkmiş insanlar var. Hər bir insan özü bilir ki, özündə hansı dəyərə malikdir.

- Size, niyə yaradıcı insanlar şöhrət qazanmaq isteyirlər? Məsələn, Selincer çox uğurlu bir roman yazandan sonra kənara çəkilmişdi.

- Şöhrət qazanmaq bir səniyin içindədir. Azərbaycanda içi mən qarşıq hər hansı bir gənc ele bir status yazar ki, bütün xalq onu taniyır. Amma bunu kimse bacarmır, kimse özüne siğışdırır etmir. Bir var ele məşhurluq, birde var ciddi məşhurluq. Hər hansı bir futbolçu kiməsə yumruq atanda da məşhurlaşa bilər. Bir də var ki, Ronald

O şeir mənim həyatımdır

Emin Piri: "Səngərdə gördüğüm hadisələr həyatımda daha dərin iz buraxıb, nəinki sevgi yaşantıları"



Cünki, kütüle, ədəbiyyatı yaşada bilməz. Ədəbiyyatı elita yaşadır.

- Sizce, şeirlərinizdə o elitäya xıtad edə bilirsiniz?

- Son dönenlər mənə göndərilən məktublar, fikirlər göstərir ki, edə bilirəm. Bundan məmənəm. Əslində, kitabımın da yenidən çapını müyyəyen mənada o təbəqəyə görə istədim.

- Şeirdə öyrədiyin bir tərz var mı? Hansı vəzvəde yazmaq sizin üçün dəha əhəmiyyətli və rahatdır?

- Mənə görə heca vəzni rahatdır, lakin fikirlərimi sərbəst şeirdə daha yaxşı ifadə edirəm. Sərbəst şeirlərimi çoxdur, amma hecada da yazdım ki, deməsinlər bu vəznde şeir yaza bilmir. Maraqlıdır ki, heca vəznlə şeirlər daha yaxşı alındı.

- Sizin "Boşanmış qadın" adlı şeiriniz var. Bizim cəmiyyət üzündə xarakterikdir. Amma mənə elə gelir ki, şeir çox uzanır. Bu qədər sadalımlar neyə lazımdır? Ifadə etmək istədiklərinizi daha qısa yaza bilərdiniz?

- Bizim cəmiyyətin yanaşma tərzi mənim də həyatımı sırayet etmişdi. Mənim də düşüncələrimdə belə qadınlar qıyanılırdı. Sonradan boşanmış qadına vurulmuşdum. Onda baxış bucağım deyişdi. Uzun yazmaq məsələsinə gelinse, yəqin ki, müşahidələrimin hamisini sığdırmaq istəmişim.

- Kişilər qadınları təkcə boşanma mövzusunda deyil, digər mövzularda da günahlandırırlar. Poeziyada bunun məşhur nümunəsi İran şairi Furrug Ferruxzaddır. Ərindən boşandığını görə, bütün həyatı boyu övladını ona göstərməyiblər. Maraqlıdır ki, kişilərin qadınları başa düşməsi üçün mütələq o vəziyyətdə ona bir qadına vurulması lazımdır.

- Bəlkə də... Mən etiraf edirəm ki, vu-

olsun.

- Ayılıqla bağlı şeirlər daha çox seviliir. İnsanlar həm kədərdən qurtulmaq isteyir, həm də kədərlə bağlı olan hər şəyi çox sevirlər. Bu, nə ilə bağlıdır?

- Mənim heç vaxt nakam sevgim olmayıb. Ayılıqdan yazılmış şeirimdə də deyirəm ki, "üzülməyən ayrıliga, sevinən bir sevgi yaşadım". Təsəvvür edin ki, bir sevgi yaşamırsınız, onda həyatın nə mənəsi olardı? Üzlümkənərinə sevin ki, bir sevgi yaşadım. Bütün cəmiyyətde belə bir hal var ki, bəbəxtə olan adam özü kimi bəbəxtələr görmək isteyir. Buna sərf insanlar baxımdan yanaşmaq lazımdır. Əger mühərbi və faciələr olmasa, incəsənət yarana bilməz. Xoşbəxt adam niyə şeir yaxsı? Xoşbəxt bir qədər mənasızlıqdır. O qədər hadisələr var ki, onlara qarşı xoşbəxt olmaq olmur. Bütün insanların içində paxılıq, qısqancılıq hissi de var. Həmin insan sevdiyi şairi de bəbəxtə görmək isteyir. Sənki insanlar isteyir ki, hansısa şair öz maşını ile getməsin, metroya çatmaq üçün tələssin, daim qacaqça olsun. Bılendə ki, hansısa şair işə öz maşını ile gelir və ya harasa istirahətə gedib, bu, hamiya qəribə gelir ki, böyük bir şair, yazıçı niyə belə bir həyat yaşasın.

- Yaxşı şair olmaq sizin üçün hədəfdirmi?

- Əsline qalsa, hədəf deyil. Əlbəttə, gözəl yazmaq isteyərəm. Hər bir yazar isteyir ki, onun yazdıqları dünyadan dörd bir yanında sevilsin. Amma sərf yaxşı şair olma deyə, bir düşüncəm yoxdur. Bütövlükde mən bunları ayrı götürmek istəmirəm. İnsan şair, dost, sevgili, müəllim kimi də bütöv olmalıdır.

- İstəmirsin ki, xalq şairi olası-

do, Messi seviyyəsində məşhurluq. Men məşhurluq deyəndə şeirlərimə görə məşhurluğunu nəzərdə tuturam. Hər hansı bir qalmaqla yox. Sonradan sən in her hansı yaxşı əsərin olanda da o qalmaqların kölgəsində qalır. Bunu sonradan hiss edirsən və sənə əzab verir. Əvvəller pul, maddiyat mənim üçün çox əhəmiyyətsiz bir şey idi. Indi görürəm ki, kapitalist dünyada güce sahib olmaq isteyirsinə, mütələq pul lazmırdır.

- Mühərbi mövzusunda şeirləriniz olmasının hərb sahəsində çalışmağınızla əlaqəlidir?

- Həm səngərdə olduğum müddədə mənə çox təsir etmişəm, həm də 90-ci illərdə Qubadlı qaçqınlarının 90 faizi Sumqayıta gəlmİŞdi. Məktəbə də gəlib məskunlaşmışdır. Sinfin bir hissəsində qazqın aile yaşayırırdı, bir hissəsində biz dərs keçirdik. Sənki Sumqayıt cəbhə bölgəsi idi. Bunlar da mənə çox təsir edirdi.

- Həmişəlik rayonda qalib yazıb yaratmaq isteyirsiniz? "Təbiət şairi" imici yaratmaq arzunuz var, yoxsa şəhər hayatı sizə daha çox çəkir?

- Mən ikili hayatı dəha çox